

USTADDAN HALALLIQ


SEYİD ŞUŞİNSKİNİ 38 İL ÖZ EVİNDƏ YAŞADAN USTAD

A zərbaycanda pedaqqoq-xanəndə kimi Seyid Şuşinskidiən sonra şöhrət zirvəsində dayanan ikinci sənətkar səzsüz ki, Nəriman müəllimdi — Nəriman Əliyev. Yetirmələrinin sayı — sanbalına görəsa Nəriman müəllim bəlkə də birinciliyə layiqdi.

Nəriman Əliyev müğam dünyasına nisbətən gec galmışdı. Daha doğrusu, o erkən gəndlik çağlarından əlinə qaval götürüb, el əşyalarını getəs də, təhsil almaq, pəşəkar xanəndə kimi yetişmək qərana gələndə artıq müəyyən yaşa çatmışdı. Və bəlkə də bibisi oğlu, o illərdə məşhur Asaf Zeynalı adına Bakı Musiqi Məktəbində oxuyan, bu gün hamının yaxşı tanıldığı, görkəmlili sənətkar, qəbəy ifaçısı Kamil Cəlilov olmasayıdı, Nəriman sənətə gəlməyə də b illərdi. Amma nə gözəl ki, yaşça kiçik olmasına baxmayaraq, Kamillin cədidi kərə onun ağlına batdı. Beləcə, 26 yaşlı Nəriman müğam aləmində adı hələ sağlığında əfsanəyə çevrilən Seyid Şuşinskının qarşısında imtahan verir. Ağa (Seyid Şuşinskisiyə hamı belə deyirdi) cavan

buzovnali balasını əməlli-başlı sırağaya çəkir. Və görünür, bərkdən-boşdan yaxşı çıxdığından, dünyanın hər üzünü görmüş, bir vaxtlar qiy vuran səsiylə çoxunun ürəyinə od salmış, köhlən atını şöhrət zirvələrində sayırtmış Ağaya yalnız dərs deməyə razılaşmış, həm də az qala nəvəsi yerində olan Nərimanla əbbədi ülfət bağlayır.

Təsadüfi deyil ki, 1956-ci ilin payızında o, hələ texnikumun birinci kursunda oxuyan tələbəsinin Buzovnada evinə qonaq çağınlığı gündən bu əlibəyə, ocağa ürək qızdırır. Alla siradan bəxti gətirməyən ustad sənətkar qocalıq qapını döyüdü vaxtda tək-tənha yaşamaqdan üzənir, özünə həyan axtarır. O, bu rahatlığı, doğmалığı, isti münasibəti Nərimangilin evində tapır. Həmin vaxtdan etibarən Ağə tələbəsinin evində özüne yuva qurur. Az sonra həmin həyat-baca bütün kənddə məşhurlaşır. Hətta şəhərdən Buzovnaya gələn nabəndlərə "Ağanın evinin yanında düşərsən" deyə nişan verirlər. Tələbə Nəriman və atası, ev-eşiyin həqiqi sahibi, məxsusi sənəti, vəzifəsi olmasa da, müğama sonusuz məhəbbət bəsləyən, Seyid kimi



ustada xidmət göstərməkdən zövq alan Mövsüm kişi xüsusi əldən-ayaqdan gedirdi. Zarafatıydı, o boyda sənətkar bu evdə yaşayır. Televiziyanın evlərə təzəcə ayaq açdığı, radionun hələ şan-şöhrətdən düşmədiyi illərdə kənd-kəsəkdə böyük-kicik vardi, hələm-hələm aradan pərdə götürülməmişdi. Belə qayda-qanunların hökm sürdüyü dövründə Ağə və onun kimi sanballı köhnə kişilərin bir sözü iki olmazdı. Adı camaatdan tutmuş, yuxarılaradak hamının qapısı onların üzünlənəcək, xahişləri, istəkləri yerdə qalmazdı. Və heç şübhəsiz belə bir vaxtda Seyid tək ustadlarla kəlmə, eləcə çörək kəsmək xoşbaxtlı sayılırdı. O da ola har gün Ağayla bir süfrənin başında oturasan, az-az danışan bu qaraqabaq kişisinin hərəsi bir dünyaya bərabər hilmətlə sözlərinin eşidəsen. Dinişənlərin, görüb-bilənlərin xoş

halına. Gənc Nəriman nəinki ustadından öyrənir, davranışından öyünd-naslıştından nəticə çıxarır, hətta onun ayaqlarını yumdaşan belə rahatlıq taparmış. İndi çoxuna qəribə görünse də, bu sifir haqlıqtadır.

Altmış səkkiz illik həyatının otuz üç illini Seyidləz keçirən Nəriman Əliyevin əsində bircə günün, bircə saatı belə ustadsız ötüşmədi. Nəriman Əliyev ömrünün axınınanın müğamatdan dərs dedi və Ağadan görüb-gördürdüklərini damla-damla, nəfəs-nəfəs tələbələrinə öyrətməklə öz ustadına rahmat oxutdurdur. Məhz buna görə onun adı xananda mülliimlər içerisinde Seyid Şuşinski ilə yanaşı cəkilir. Əgər Seyid Şuşinski Azərbaycanda xanəndəlik sənatinin pedaqoqi özüllünə qoyandısa, bu yolu layiqinə davam etdirənlərin sırasında birinci yerde dayanan heç şübhəsiz Nəriman mülliimdi. Belə deməyə yetərinə əsas var. "Hər bir iş nəticəylə ölçülür" qənaatına söykənsək, başqa cür düşünməyə yer qalmır. Canlı Əkbərov, Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Zümrüd Məmmədova, Mələkxanım Əyyubova, Qaraxan Behbudov, Vahid və Sabir Abdullayevlər, Rahimə, Gülyaz və Gülyanad Məmmədovalar, Kifayət Gəncəli, Tərənə Vəlizadə, Eyyaz Həsənov, Yaqut Abdullayeva, Teyyub Aslanov, Ruzə İbişova, Qəzənfər Abbasov, Vahid Quliyev, Məhərrəm Həsənov... Adları sadalanan sənətçiləri bu gün hamı tanırı. Amma yəqin çoxu bilmir ki, onların hamisi Nəriman Əliyevin yetirmələridi. Və ustaddan dərs alanlar təkcə onlara bitmir. Bu gün Azərbaycanın içən sənətində müəyyən qədər uğur qazananların əksəri onun Ustad bulağından su içənlərdi.

Tələbələk illərindən təzəcə ayrılmış, filarniya sahnəsində hələ özünü xanəndə kimi tamam-kamal təsdiq etməmiş Nəriman mülliim əvvəlcə böyük tarzən, görkəmlı muğam bilicisi Əhməd Bakuxanovun təklifiylə 12 sayılı uşaq musiqi məktəbində, az sonra isə məzunu olduğu Asaf Zeynalli adına Musiqi Məktəbində dərs deməyə başlayanda bəlkə də ağlına galmazdı ki, ömrünün sonunacaq burda çalışacaq. Və onun qismətinə ifaçı yox, məhz pedaqoq kimi tarixdə qalmاق güşəcək. Düzdü, adı müğamdan-müğamatdan ayrı çəkilməyəcəkdir. Amma ifaçılığı mülliimliyinə qurban gedəcəkdir. Yetirmələrinin xoş sorağı gəldikcə sevinəcək, ürəyi dağ'a döñəcəkdir. Neyləyəsan ki, onun özünü qılıymətləndirmək, əməyinin dəyərini vermək səlahiyyətli vəzifa sahiblərindən bir kimsənin ağlına gəlməyəcəkdir. Ta yeni dövrün, zamanın gəlİŞindək belə davam edəcək, yalnız 1992-ci illin payızında Nəriman Əliyev əməkdar mülliim fəxri adına layiq görürləcəkdir... Altımiş iki yaşıni arxada qoyan ustad halal haqqını axır ki, almış oldu. O, Əhməd Bakuxanov və Seyid Şuşinskiyən sonra muğam dünyasında bu fəxri ada layiq görürlən üçüncü, mülliimlərinin ardınca isə birinci şəxsiyidi...

...Nəriman Əliyev 1998-ci ildə haqq dönyasına qovuşdu. İki il sonra doğma Buzovna kəndlənde bacısı oğlu, tanınmış kamança ustası, pedaqoq, müsliqşunas alim Arif Əsədullayevin təşəbbüsüylə onun yubileyi keçirildi. Həmin vaxt Arif mülliim vaxtıla "Rast", "Çahargah", "Bayati Şiraz", "Şur", "Rahab", "Arazban", "Mahur-hindi", "Man!", "Humayun" muğamlarını, bir sözlə

ustadin ifasından seçmələri disk şəklində buraxdırıldı. Yeri gəlmışkən, 35-40 il əvvəl Bahram Mansurov və Həbib Bayramovun rəhbərlik etdiyi ansambların, eləcə də Arif Əsədullayev və Elxan Müzəffərovun müşayiləti ləntə alınmış, radionun qızıl fonunda saxlanan, "Bayati Şiraz", "Mahur-hindi", "Rast", "Çahargah" muğamları Nəriman mülliimin ifasında əsl örnəklərdir. Və məhz həmin muğamların diskdə yer almazı da olduqca dəyərli təşəbbüsdür.

Yetmiş beş illik yubileyində Nəriman Əliyevsiz onun həyat və yaradıcılığı sənədlili film şəklində ekrana gəldi. Amma ötən ilin mayında nədənənə əvəzsiz muğam mülliiminin səksən yaşı heç yerdə xatırlanmadı. Ailəsi, xüsusi ilə, ömür-gün yoldaşı Xalidə xanım bu biganəllikdən sarsıldı. Ondan bər qədər əvvələsə açılışı olan Beynəlxalq Muğam Mərkəzində bülşərlə sıralanan görkəmli muğam ustadlarının sırasında Nəriman Əliyevin yoxluğu da ona yer eləmişdi... Mənçə, onun yetirmələri olmuş sənətçilərin bir qismi öz tabliğlərinə çalışmaqla yanaşı, arada mülliimlərinin də yادa salısalar, pis olmasın. O mülliim ki, ustadını evində saxlayıb, qulluğunda dayanmağı, hətta ayağını yumağı belə özünə şərəf bilməşdi... Onu da deyak ki, indi Nəriman Əliyev kimi adamlar azdır, özümüzi aldatmayaq, bəlkə də heç yoxdur...

Seymur

